

SAMÍNƏ  
HÍDAYƏTQIZI

Muğam  
qəsri

Azərbaycan  
Kitabxanası



Müsahibə

# ANSAMBL BU GÜN DƏ YAŞAYIR

**“Amma demişəm, nə qədər canım sağdır,  
qoymayacağam axsasın, o ansambl mənə  
əmanətdir”**

Müsahibim  
Azərbaycan Respublikasının  
xalq artisti,  
tarzən  
**Möhlət Müslümovdur**

— Coxları kimi kasib ailədə dünyaya golmişəm. Bizim kökümüz tərəkəmədir. Hərdən deyirəm ki, qoyun otara-otara gəlib bu sənətə çıxmışam. Uşaqlıqda atamdan tez-tez eşidirdim ki, mənim o qədər həvəsim vardi tarçalmaga, kasibçılıqdan bu sənətə yiylənə bilmədim. Demirəm ki, müğamların hamisini bilirdi, amma onları bir-birindən ayırdı.

Anamın natamam orta təhsili vardi, yeri gələndə Füzulinin qəzəllərini açırdı mənim üçün (atası Qobulu axund Seyxəli babam Nəcəsfə 25 il ruhani təhsili almışdı). Bəzən xanəndələrin ifasına irad tuturdu. Deyirdim, ana, sən bunları hardan bilirsən? Deyirdi, bala, müharibə qoymadı, mən oxusaydım, indi sadadlı bir adam olardım. Onların bu söhbətləri

məndə musiqiyə həvəs aşılıdı.

Anam danişirdi ki, 2 yaşın vardi tavarı götürürdü, gətirib mənə verirdin və deyirdin ki, «oxa» (oxu deyə bilmirdin). Deyirdim, ay bala, mənim səsim yoxdur, oxuya bilmirəm, əl çəkmirdin. Axırda tavarı qoyurdum qulağıma, deyirdim, «əzizim, balam hey...» Ondan sonra sakitleşirdin.

*— Möhlət müəllim, sizə fəxri adın verilməsi bildiyimə görə gecikdi?*

— Mən bu sənətə fəxri ad almaq üçün gəlməmişdim axı. Mənim «mitirkama» yazmamışdır ki, əməkdar və ya xalq artisti olum. Allah verir insana sənəti, çörəyi. Bu gün çox şükürler olsun, az-çox tanınırıam, yaddan çıxmam



Şəkilədə soldan: Alim Qasımov, Möhlət Müslümov və Fəxrəddin Dadaşov

ram da. Sənətdə çox zohmət çökmişəm. Mənə belə gəlir ki, foxti adı eله gec almaq yaxşıdır, adam gec əldə olunan şeyin qodırını yaxşı bilir.

O adı almamışdan bir cüro hiss edirsin özünü, alandan sonra başqa cüro. Bu adamin məsuliyyətinə artırır. Yaxın vaxtlarda bu adı layiq olan da aldı, olmayan da. «Əməkdar artist» foxti adı bir növ əmək kitacasında qeyd olunan «paçayotu qramotaya» oxşadı.

Bir nəfər Habil Əlibəyin yanına gəlib deyi ki, Habil müəllim, mənə «əməkdar» adı verdilər, amma layiq deyil ey. Deyib, oşı, onlar verdi verdii, sən niyə alırdın? Şükür Allah'a ki, biz başçılığı ilə alırdı onu. Vallah, belə şəyər üçün heç vaxt qapı döyməmişəm, təbiətim belədir. Mənə Prezident təqəüdü YUNESKO-nun rəyinə əsasın



Tələbəsi ardabilli Məhbub Fatihi Canubi Azərbaycanda görkəmləri müğam ifaçılarının tövqiqi ilə müşəqdür. O müəllimini məhabbatını belə ifsəd edir: «Məhlət müəllim ürəkdir başdan ayaga».

verildi, heç yaşım da düşməndü.

— *Əcnəbi tələbəniz Məhbub sizi İranda çox sevdiklərini söyləyir...*

— İranda Vədud Müəzzzin var, o həm heykəltəraş, həm rossam, həm də xanəndədir. Onun burada keçirilən konsertino yoldaşları apardı, həm də orada solo çalırdı. Ərdəbili əvvəllər adımı buraxımdılar axı. Biz ancaq Tehrana gedirdik. Adama «tütke-təbərik» kimi əllərini vururdular, o qədər hörmət edirdilər ki, utanırdı. Mən burada olarkən söz vermişdim ki, Ərdəbilo göləndo sizo «Segah» borcluyam, onu qalacağam.

İranda olanda onların televizionundan jurnalistlər goldular mendon müsahibə almağa. Və verdiyim sözü mənə xatırlatdılar. Dədim, mən hazırlam. Fikrimdə vardi ki, bir 7-8 dəqiqə çələrəm. Necə oturdumsa tarin üstündə, gördüm zalda ağlayırlar. Bir də ayıldım ki, 26 dəqiqə keçir.

**Bu dəfəki konsertlimdə də onlar üçün «Segah» 3 gün, hər gün də başqa variantda çaldım**

— *Muğamı müxtəlif variantlarda çalmaq mümkündür?*

— Ele tarçalan var ki, 50 – 60 ildir bu sənətə yiyələnib, artıq qocalıb, tələbəyə də eyni öyrədir, çıxıb konsertdə də o cür ifa edir. Təbii ki, öz dəst-xəttin olanda tamaşaçı üçün onu ifa edirsin. Özünü tərifləmək olmasın, 90 faiz tarçalanlar mənim yolumu gedirlər. Əməkdar artistlər Elçin Haşimov, Əliağa Cəbiyev, Ələkbər Ələkbərov, Rövşən Qurbanov mənim tələbələrim olublar. Mənim tələbəm olmayanlar da baxıb

görürəm ki, mənim yolumu çalırlar. Tələbələrə həm klassik yolu, həm öz yolumu öyrədirəm. Tələbə var 5 kilo götürür o yükden, tələbə də var iki kilo götürə bilir. Zoif tələbələri öyrətmek üçün onun beyninə, əl-qoluna uyğun bir yol tapıram. Görürəm ki, o tələbədən ifaçı çıxar ona başqa şeylər də öyrədirəm. Yaxud hamisini başa salıram ki, bax bu var, bu da var... Dövrən dəyişib. Biz hər şeyi beynimizə yazırıq. İndi isə maşallah telefon var, maqnitofon var...

Sənətkarın ifaçılıqla yanaşı, həm də müəllimlik qabiliyyəti olmalıdır. Bu, hər adama qismət olmur. Müəllim var ki, ifaçılığ bacarmır, ifaçı var ki, müəllimliyi. Özündən götürürəm, mən qulaqla, beyninə öyrənmişəm. Məsələn, eşidirdim Əhsan Dadaşov, Hacı, Bəhrəm Mansurov filan yerde çalır, gedib onlara qulq asırdım, yaddaşına yığırdım. İller keçdi, gördüm, yaddaşında kodlaşmış musiqilər yeri düzəndə mənə lazımlı olur. Yazmaq da pis deyil, amma

**Yaxşı olar ki, usləddən nəfəs-nəfəsə öyrənəsən**

Təbii ki, bu daha maraqlı olar. Görüşən birdən yadına düşür ki, filan vaxt filan toyda Məmmədəqə Muradov (çox güclü tarzən olub) müğəmi belə ifa edərdi. Hətta bəzən o şeyləri mən yuxuda görürəm və əməl edirəm.

— *Bu sənətə neçə ilə yiyələnmək olar?*

— Ümumiyyətlə bu müğəm ki var, istər onu çalmaq olsun, istər kaman çalmaq, — ifaçılıq sənəti 3 ilə, 5 ilə əmələ gəlmir. 20 – 25 ilə yetişir bir tarçalan,

o da yetişsə. Mən öz təcrübəmdən danışram.

— *«Dəştə»ni bu cür gözəl ifa etməyi kimdən öyrənmişiniz?*

— Mənə heç «Dəştə» öyrədən olmamışdım. Ele gördüyüm rohmətliliklər dən eşitmədin bu muğamı. Bir gün məni Əlibaba müəllim Maştəğaya toya apardı. Bir az gecikdiyimdən toy sahibi birk osəbləşmişdi. Əlibaba müəllim mikrofonu götürüb dedi ki, “ay camat, əsəbləşməyin usağı, indi bu sizə bir dana «Dəştə» çalacaq, osəbləriniz soyuycaqsə. Mən de «Dəştə»nin vurğunu idim. Toy sahibi osəbləşib, amma fikirleşmir ki, Əlibaba müəllim bayənib ki, məni aparıb də toyə. Orda Əlibaba Məmmədəvənin ifasına bir «Dəştə» çaldı. Allahə and əolsun, özüm də öz çalğıma vuruldum. Əlibaba müəllim dedi; «Gördüz, bu oğlan «Dəştə»ni özü kimi çaldı. Bu onun öz yoludur. Bunu yadınızda saxlayın, vaxt olacaq Azərbaycanın bütün cavan tarçalanları bu yolu çalacaqlar».

Bu sənətdə nəsə eləmişəmsə, şükrən Allah'a. Bir məsol var, «quyuya su təkməklə quyu sulu olmaz». İstdədi də adama görək Allah versin.

— *Xaricdəki dindiyicilərinizə bu musiqi necə təsir bağışlayır?*

— Dəhşət. Musiqini bilmirlər, sözleri başa düşmürələr, elə qulq asırlar adama, elə bil müğəmi bunları yaradıblar. Hərdən müğəmin fəlsəfəsinə anlaysıram düşünürəm ki, ilahi musiqidir bu.

— *Muğama necə baxırsınız?*

— Müğamə müqəddəs bir pir kimi, milli köküm kimi, milli attributum kimi, kimliyim kimi, azerbaycanlılığım kimi baxıram. Dündür müğəmin içindəyəm, amma özüm hərdən elə hiss edirəm



Möhlet müslümm anası ilə birlikdə

ki, heç nə bilmirəm, holo axtarıram... Nədan adamlar var, deyir ki, burda mənəm, Bağdadda kor xəlifə. Yoxlayıram, görürəm ki, cəmi 3 dənə müğam ifa edib də, hələ müğamin enini, uzununu bilmir. Tərif deyil, mənim ifa etmədiyim müğam yoxdur. Ancaq elə Dövlət Televiziyasının götürəşək 150-dən yuxarı müğam destgahları yaşlılardan tutmuş, indiki müğam müsabiqəsinin uşaqlarına kimi mənim ifamda oxuyublar.

### **İndi də qorxuram deməyə ki, mən müğamı biliram**

Heç bir sahədə düzgün deyil **«mən»** sözünü işlətmək.

**- Hazırda müğamda nə irəliyələyis var?**

— Mən deyərdim ki, bu dəqiqə biziñ ölkədə dövlətimizin, prezidentimizin, Heydər Əliyev Fonduñun prezidenti Mehran xanının tərəfindən analoqu olmayan bir qiyəmət var müğama. Nə qədər işlər görürlür bu sahəde. Son vaxtlar müğam ifaçılarından üzdə olan sənətkarlara çox qayğı oldu,

Allah qəni-qəni rohmet eləsin ulu önderimiz. Onun başladığı işi prezidentimiz davam etdirir. Bizlər bir az özümüzə gəldik. Amma bu müğam ifaçılarında günah da var, bir az cılızlılıq gedirlər.

**- Məsələn, nədə?**

— Bunlar elə bil arxayın olurlar ki, mən artıq oxudum müğam müsabiqəsində, tanıdı məni kütlə.

### **3-4 dənə müğamla kifayətlənilər, təzə qəzəllər öyrənmirler**

Müğamı təzəleyən qəzəldir, tarçalanın yeni bir xalıdır. Qapıdan girib, qapıdan çıxmak şərtiyle ha... Qapıdan girib pencerədən çıxırlarsa, bu düzgün deyil. Gərək səbələr, hissələr yerində qalsın. Adam var elin salır bu dəryaya yuyur, deyir mən də müğam ifaçısıyam.

### **İnsan nə qədər ömür sürməlidir ki, özünü qızıl üzgüçü saysın**

Onda gərək 500 il yaşayaq. Bütün Şərqi ölkələrini gəzmışəm, Hindistanda da, Çinə də, Yaponiyada da müğama qulaq asmışam. Türkdə, farsda, ərəblərde də var... Amma bizim müğam seçilir onlardan və ən yüksəklərdə durur.

**- YUNESKO necə oldu qəldi bizim müğamımızı qəbul etdi?**

— Buna görə biz hər müğamdan danışanda Üzeyir Hacıbəyova minnətdar olmaliyiq. Vaxtile 5 dənə pərdəni ləğv eleməkə, kəsib atıb tardan o pərdələ-



ri, bizim müğamımızı, tarımızı fars müğamından, fars tarından, türkərin pərədəsindən ayırdı və buna görə də YUNESKO bizim müğamımızı qəbul etdi. İndi golin görək biz neynirk müğam üçün?

### **Bax, bu ürəkaçıdırıcıdır**

Cavanlar çalışmalı, yeni qəzəller öyrənməli, 3 müğamla kifayətlənməlidirlər. Lازımdır ki, az oxunan müğamları oxusunlar. Dövlətimizin onlara göstərdiyi qayğıya sənətləri ilə cavab versinlər.

Allaha and olsun, biz iynə ilə gor qazmışıq. O dövrə yox idi belə şeylər. Heç fikirləşmirdim, gözümün önüne də getirmirdim ki, bunları edim, belə məni çağırıclar filan yerə, filan şey olar. Bu qədər eziyyət çəkirəm, gedim bununla pul qazanı, televizora çıxm, onu eleyim-bunu eleyim.

Fəhlə ailəsində doğulmuşdum. Günortaya qəder dərsimi oxuyurdum, günortadan sonra qoyun-quzu otarırdım, ot biçirdim, ailəye kömək etdim. Ac qalan vaxtım da olub. Bir dəst

paltarımvardı, pencəyimə o qədər ya-ğış yağımışdı ki, qolları qısalıb, gelib çıxmışdı bura. O çətinlikləri görmüşdüm. Ancaq mən vurğun idim sənətə. Otururdum sənətimlə möşəl olurdum. İndiki cavanlar gəlir sənətə, istəyir tez tanınsın, maşını, pulu, evi olsun və s. Sənətdə alın təri tökməlisən, sənətin zirvesini qram-qram əldə etməlisən. Mənim yaşıdlarım da bunu görübələr, mənəndən yaşda böyükələr də...

**- Xarici dövlətlərdən iş təklifi alan vaxtlarınız olub?**

— Size bir şey danışım. 1994 – 95-ci illərdə Kanadada qasroluda idim. Görürdüm artıq heç kimə lazımdır deyil bu sənət, nə dolanışq, nə maaş var, durgunluq illeri ididə. Mənə bir iş təklif olundu. Belə təkliflər çox olub. Əvvəl razılaşmaq istədim, sonra etiraz etdim Mənə zarafat edirdilər ki, bu toz-torpağa görə tələsirsən bura. Deyirdim, nə damırsız, qurban olum mən vətəminin toz-torpağına. Ən uzuq sefərim olub ayırm.



Aşıq Ədalət Nəsibov və Möhlət Müslümov

## Mən dözə bilmərəm qərib yerdə

Almaniyada bir neçə il bundan qabaq mənim ansamblımın müşayiəti ilə 11 disk çıxardıq. O disklerin təqdimatında həm ansamblın rəhbəri kimi, həm de üçlüyün tərkibində iştirak edirdim.

Mötəbər bir kilsədə konsert verdik. Zalda dindəyicilərin seksən faizi almanın idi. Orada bizə nə qədər təkliflər oldu. Onların radiolarında çıxışlar etmişəm. Almaniyadan bəlkə bir 10 – 12 şəhərində olmuşam. Almanlar çox intizamlı millətdir. Konsertdə min nəfər oturub, eله bilirdin ki, bir nəfər oturub. Milçək uçaşa səsi gələr. Ümumiyyətlə musiqini sevən millətdir.

*– Sizin sənəti davam etdirən oğlunuz Rüstəmə əl uzadırsız?*

– 3 uşağım, 7 nəvəm var, Allah hamiya qismət eləsin. Rüstəm mənim adımdan bir o qədər istifadə edən uşaq da deyil. Amma bilirlər Möhlətin oğludur, mənimcün vaxtilə çətinliklə düzələn iş, ola bilsin onun üçün bir az asan düzəlsin. Bu yerəcən mən ona bir də-

nə mızrab öyröt-məmişəm. İsteyirəm mən çəkən əziyyətləri o da çəksin. Hərdən danlayıram ki, bəsdi məni yamsıladın, deyir hamı yamsılayır, mən də yamsılayıram. Deyirəm axtar öz yolunu tap. Deyir yol qoymusən ki, biz tapaqq.

Mən demirəm ki, yol qoymuşam. Götürmüşəm tarı, Allah tərəfindən vəhü gəlib, muğam çalmışam, heç özüm də hiss eləmədən bir neçə barmaq eləmişəm. Deyiblər mənə ki, bu-nu heç kim eləməmişdi, sən elədin. Oğluma tövsiyə edirəm ki, o da belə çalışın. Hərdən mənə zarafat edir ki, «tapıram a, yavaş-yavaş».

*– Necə oldu siz bu ansambla rəhbər qoydular?*

– Əsası 1929-cu ildə qoyulan bu ansambl Azərbaycanın ilk ansamblıdır. 1931-ci ildə Müslüm Maqomayev və Üzeyir Hacıbəyovun təkidilə radio nəzdində fəaliyyət göstərib. Arada 3 il repressiya illərində ansamblın fəaliyyəti dayanıb, 1941-ci ildə yenidən bərpa olunub. Bildiyiniz kimi Əhməd Bakıxanov qo'yublar rəhbər.

Əhməd Bakıxanov dünyasını dəyişəndən sonra ansambla onun adı verilib, rəhbərlik isə Həbib Bayramova tapşırılıb. 1994-cü ildə Həbib Bayramov dünyasını dəyişəndən sonra məni təyin etdilər.